

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV deyib:

-Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan "Dəniz Kuboku" yarışları açılır.

Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq "Dəniz Kuboku" yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra

da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

Rusiyanın Müdafiə naziri Sergey ŞOYQU deyib:

-Səğ olun, hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və

regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam.

Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır.

Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır.

Mərhəmət, şəfqət ünvanı - Mehriban Əliyeva!

Dünyaya yaxşılıq üçün gələnlər, Xeyirə, işığa tapınanlar...

Dünya, kürreyi-ərz, başər, Adəm övladı yaranan gündən Xeyirlə Şərin mübarizəsi gedir, bu gün də davam edir. Dünyaya yaxşılıq, xeyirxahlıq, sülh üçün gələnlər daim Xeyirin, işığın, dünyaya fəlakət, qan-qada, müharibələr, qırğınlar törətmək üçün gələnlər isə daim Şərin, zülmətin, qaranlığın yanında olub, Şərə qulluq ediblər. Xeyirin, xeyirxahların, yaxşılardan yola daim uzun, çətin, daş-kəsəkli, keşməkeşli olub. Onlar bu yolda çox sınaqları, keçilməzlikləri keçib, çox çətinliklərə sinə gərüb, amma sonunda qalib olublar. Məhz dözümləri, təmkinləri, səbirləri, yenilməz iradələri, qətiyyətləri, cəsarətləri, yorulmazlıqları, sınımazlıqları sayəsində...

Onlar yalnız İlahi varlığa - Yarıdana inanıb, ona güvənib, o inamın sayəsində Xeyirə qovuşublar. Gözlərini qan tutmuşların, gözləri insan qanına susamışların, gözlərini insan qanı axıtmaqdan doymamışların, dünyaya, bəşəriyyətə insanlıq dramı yaşatmışların və yaşadalarının qarşısında qalxana dönüb, sipər olub, Yer üzünə, insanlara, insanlığa sülh, əmin-amanlıq gətirməyə çalışıb və əksər hallarda bu çətin, ağır və şərəfli missiyanı gerçəkləşdirməyi, Xeyiri bərqərar etməyi bacarıblar.

Heç təsadüfi deyil ki, hələ bir əsr öncə həyatı qasırğalar, tufanlar içində keçən böyük şairimiz, ədibimiz Hüseyn Cavid deyirdi: *Kəssə hər kim töküllən qan izini, Qurtaran dahi odur yer üzünü.*

Bəli, Azərbaycan xalqı, Azərbaycan adlı böyük məmləkət də yaxşılardan, bu dünyaya yaxşılıq, xeyirxahlıq, tökülən göz yaşlarını qurutmaq, axan acı göz yaşlarını sevincə döndərmək, Xeyirə qulluq etmək üçün gələnlərdən xali olmayıb. Arxada qoyduğumuz 20-ci və hazırda yaşadığımız 21-ci əsrdə bu missiyanı yerinə yetirənlərin ilk sırasında, ikinci müstəqil Azərbaycanın qurucu lideri adını tarixə qızıl hərfilərlə həkk etdirmiş ulu öndərimiz Heydər Əliyev, onun yolunun və siyasətinin layiqli, uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Əliyevlər ocağının nümayəndəsi, Paşayevlər ailəsinin üzvü, dövlət başçısının həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə dayanır. XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi

1908-ci il dekabrın 1-də "İttifaq" qəzetinin birinci sayında çap etdirdiyi "Zülmümati-təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazırdı: *"İmzasını qoymuş miləl övrəqi-həyatə, Yox millətimin xətti bu imzalar içində"*.

Böyük intibah şairimiz, vətən fədaimiz sağ olsaydı, indi sevinclə və böyük qürur hissilə, yaqın ki, belə yazardı: *"Var millətimin imzası imzalar içində"*.

Çünki, həqiqətən, məhz bu üçlüyün - ulu öndərimizin, indiki dövlət başçımızın və dəyərli Mehriban xanımın Azərbaycanın naminə titanik fəaliyyəti, fədakarlığı sayəsində bu gün Azərbaycan adlı məmləkət öz imzasını imzalar içində tanıtdıra, yazdırı bilib. Əgər böyük həyat və siyasət məktəbi olan ümummilli liderimiz 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə qayıdırsaydı, o, Azərbaycanı parçalamaqda, məhv olmaqda, müstəqilliyini yenidən itirməkdə olan Azərbaycanı odun-alovun ağzından çıxara, onu fəlakətlərdən qurtara, xilas edə, Azərbaycanı dinclik, əmin-amanlıq, sabitlik, inkişaf yoluna çıxara bildisə, son 17 ildə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyanın söz və nüfuz sahiblərindən, milli və dini tolerantlıq mərkəzlərindən, siyasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından, dünyanın enerji təhlükəsizliyinin əsas aktörələrindən birinə çevirməyə nail oldusa, ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevə də öz növbəsində Azərbaycanı dünyanın mərhəmət və şəfqət ünvanına çevirdi.

O, öz yorulmaz fəaliyyəti ilə nəinki xalqımızın, bütövlükdə dünyanın rəhm, mərhəmət, şəfqət, xeyirxah

lıq simvoluna çevrildi. Nəinki Azərbaycanda, dünyanın hər yerində rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olanların yanında oldu, onların təmənnaşız himayəçisinə çevrildi. Qayğıya, yardıma ehtiyac duyanların anası, bacısı, dostu, rəfiqi, sırdaşı oldu. Məhz özünün təşəbbüsü və təşkilatçılığı ilə əsas qoyulan, yaradılan, 16 ildən artıq dövr ərzində uğurla fəaliyyət göstərən, fəaliyyətinin, işinin, əməllərinin xoş sədası Azərbaycanın hüduqlarından, sərhədlərindən çox-cox uzaqlardan gələn Heydər Əliyev Fonduna ötürən mərhəmət, şəfqət ünvanı kimi tanındı, insanlıq tarixinə öz möhürünü vurdu. Heç təsadüfi deyil ki, məhz bu fəaliyyətinə görə Fondun rəhbəri kimi Mehriban xanım dünyanın bir neçə aparıcı dövlətinin, o cümlədən qardaş Pakistanın ən ali - "Hilal-e Pakistan" ordeni ilə təltif olundu.

Ümumiyyətlə, əsas missiyanı ulu öndərimizin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləmək olan Heydər Əliyev Fonduna yarandığı dövrdən indiyədək öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüduqlarından kənarda yüksək nailiyyətlər qazanmışdır. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşıyır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompüter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnlər fəaliyyət göstərir.

Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə, son 16 il ərzində 3 min 200-dən çox məktəb tikilmiş,



təmir edilmiş və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir. Həmçinin, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində ölkə üzrə 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş və ya yenidən qurulmuşdur. Fondun bu qəbildən olan başqa bir təşəbbüsü "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsidir. Cəmiyyətdə 2014-cü ildə təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və ötən 5 il ərzində də bu istiqamətdə xeyli addımlar atılmışdır.

Fondun müayyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qacqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyaşız həyat naminə" və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olunmuşdur. Fondun təşəbbüsü ilə ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzləri və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur. Eyni zamanda, Mehriban xanımın və Heydər Əliyev Fondunun fəaliyyətində Azərbaycanı muğamına sevgi, ehtiram, onun yayılması və təbliği edilməsi ən mühüm istiqamətlərdən birinə çevrilmişdir. Konkret olaraq, 2005-ci ildən

bu yana keçirilən və AzTV ilə yayımlanan Muğam müsabiqəsinin dəyəri ölçüyəgəlməzdir. Çünki bu müsabiqə Azərbaycan muğam sənətinin inkişafına növbəti təkan vermiş, ikinci nəfəs rolunu oynamışdır və sair.

Bununla yanaşı, ətraf mühitin qorunması, Xəzərin ekoloji durumunun yaxşılaşdırılması sahəsində Fond tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq ölkəmizdə yeni gənclər hərəkatına çevrilmiş və IDEA kampaniyası çərçivəsində Azərbaycanda milyonlarla ağac əkilməmişdir. Bu əkilən ağaclar da təkcə şəhərlərimizin, kənd və qəsəbələrimizin gözəlləşməsi, yaşllaşdırılması demək deyil, bu, həm də ekologiyamızın təmizlənməsi, insanların sağlamlıq həyat tərzinin təmin edilməsi deməkdir.

Ümumiyyətlə, bu Fondun gördüyü işləri bir yazı ilə, hətta bir qalın kitabla da əhatə etmək mümkün deyil. Çünki görülən işlər misilsizdir, bitib-tükənməzdir. Bu yazıda da məqsəd Mehriban xanımın və Heydər Əliyev Fondunun ötən illərdəki titanik fəaliyyətinə sərf-nəzər, ekskurs etməklə, daha çox Birinci vitse-prezidentin və Fondun son bir ildəki, xüsusilə, pandemiya dövründəki xidmətlərinə nəzər yetirmək, onlara işiq salmaqdır.

Dünyanı cənginə alan koronavirus və Mehriban Əliyevanın tarixi müraciəti, çağırışları

Bildiyiniz kimi, artıq bu ilin əvvəllərindən, yanvar-fevral aylarından dünyada bəlkə də heç kimin proqnozlaşdırma bilmədiyi bir hadisə, bir bəla yaşanmağa başladı və bu

gün də yaşanmaqdadır. "Gizli düşmən" kimi dünyanı cənginə alan, böyük fəlakətlər törədən, iqtisadiyyatları qarşısında çökdürən, insanlıq faciələri yaşadan koronavirus adlı bəla hələ də davam etməkdə, ümumbəşəri bəla, faciə olaraq qalmaqdadır. 7 ay ərzində koronavirusa yoluxanların sayı 21 milyonu ötüb keçmiş, ölənlərin sayı isə artıq 800 minə yaxınlaşmışdır. Çox narahatedicı, ürəkağrıdıçı bir mənzərədir. Dünya tibb elmi bu virusa, bu bəlaya qarşı vaksın, peyvənd tapmadıqca, görünən odur ki, bəşəriyyət hələ bir müddət də bununla "birgə yaşamaqda" və onun qarşısının alınması istiqamətində savaşını, mübarizəsini davam etdirməkdə olacaqdır.

Çox təəssüflər olsun ki, bu bəla bizlərdən də yən keçmədi. Bu bəladan xeyli sayda sağlamlığını itirənlərimiz, acı təəssüf hissi ilə qeyd etməli olsaq da, yüzlərlə dünyasını dəyişənlərimiz oldu və bu gün də var. Son məlumatlara görə, bizdə koronavirusa yoluxanların sayı 35 minə yaxınlaşmış, dünyasını dəyişənlərin sayı isə 500-ü keçmişdir. Ancaq bir çox dövlətlər, xüsusilə, Qərbin, Avropanın ən nüfuzlu, ən inkişaf etmiş, ən güclü, müasir səhiyyə sisteminə malik olan ölkələri ilk dövrlərdə buraxdıqları yanlışlıqları üzündən hələ də bu bəlanın qarşısında aciz qalsalar da, ikinci dalğanı yaşamaqlı olsalar da, Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidentinin vaxtında, zamanında önləyici, qabaqlayıcı addımları nəticəsində ötən 6 aya yaxın müddətdə imzalanan onlarla Fərman və sərəncamlar, onların düzgün icrası sayəsində bu bəlanın ölkəmizdə daha böyük fəsadlar törətməsinin, daha da genişlənməsinin qarşısı alındı.

Ötən 6 aya yaxın dövr ərzində pandemiyanın ağır fəsadlarına məruz qalmamaq üçün 5 milyona yaxın insan sosial paketlə əhatə olundu, əvvəlcə bir milyard, sonra isə 2,5 milyard, ümumilikdə 3,5 milyardlıq sosial dəstək paketi ortaya qoyuldu, dövlət başçısının təşəbbüsü ilə ali qanunverici orqan olan Milli Məclis tərəfindən qanunvericiliyə, bir sıra məcəllə və qanunlara önəmli, vacib dəyişikliklər edildi.

(davamı 3-cü səhifədə)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra obyektlərin açılışlarında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verilib. Bildirilib ki, yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.



Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanuma məlumat verilib ki, 624 şagird yerlik məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Bu təhsil müəssisəsi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycan” proqramı çərçivəsində inşa olunub.

Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanuma məlumat verilib ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək. Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyzma studiyası və digər zəruri infrastruktur yaradılıb.

“İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır”



Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağirovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. **Dövlətimizin başçısı bildirib:**
- *Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinətinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.*

O, deyib: - Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır. Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolaylı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay

tələb olunur. Buna qətiyyətlə yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçıların cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən axtarışsız təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimlənməsi onlar üçün adlı hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçıların ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır. Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edir və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özüni xalqdan yuxarıda hiss edirlər, təbəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə edildə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər ayrı yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz. Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir.

İlham Əliyev: “Ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub. O, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzaev dövlətimizin başçısına məlumat verib ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” Enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatını dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb.

Dövlətimizin başçısı görüşdə çıxış edib. O, deyib:
- Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bütövlükdə bu stansiyanın çox böyük əhəmiyyəti var. Çünki bu stansiyanın təməlinə biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacaq sərfiyyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir.

Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacaq sərfiyyatı aşağı düşməkdədir. Eyni zamanda, itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq.

Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlilik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmuş vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.

Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək. Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır.

Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır.

Bir sözlə, bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz.

Mən bütün bu uğurlar münasibətilə Azərbaycan energetiklərini təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Əminəm ki, “Qobu” Elektrik Stansiyası vaxtında – 2022-ci ilin əvvəlində istifadəyə veriləcək və biz bu stansiyanın açılışını qeyd edəcəyik.

27 avqust - 2 sentyabr 2020-ci il

(**əvvəli 1-ci səhifədə**)

Son misal kimi, bir neçə gün öncə yenə də ölkə başçısının təşəbbüsü ilə hökumət tərəfindən hazırlanan və parlamentə təqdim edilən 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi Milli Məclisin növbədənkonar sessiyasının plenar iclaslarının müzakirəsinə çıxarıldı və geniş, hərtərəfli müzakirələrdən sonra qəbul edildi. Həmçinin, dövlət büdcəsinə dəyişikliklər layihəsi dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi qüvvəyə mindi ki, burada da dövlət büdcəsinin xərclərinin daha 600 milyon manat artırılması və beləliklə, sosialyönlümlüyün təmin edilməsi, sosial dəstək proqramlarının davam etdirilməsi nəzərdə tutulur. Həmçinin, ötən müddətdə Koronavirüsə Mübarizəyə Dəstək Fondu yaradıldı, ölkə başçısı və birinci xanım bir illik məvaciblərini ilk olaraq, həmin Fonda köçürdülər, “Yeni klinika” başda olmaqla, bir çox xəstəxanlar koronavirus daşıyıcılarının müalicəsi və müayinəsi üçün həkimlərin və pasiyentlərin ixtiyarına verildi. Bununla yanaşı, modul tipli xəstəxanaların yaradılmasına qərar verildi və Bakı da daxil olmaqla, artıq bir neçə bölgəmizdə ölkə prezidentinin və birinci xanımın iştirakı ilə onların istifadəsi, açılış mərasimləri keçirildi, ölkəmiz tibbi maskalar və digər qoruyucu tibbi avadanlıqlar istehsalına başladı.

“...Hamımızdan xahiş edirik, öz böyüklərinizi qoruyun!”

Həm ölkə prezidenti, həm birinci xanım dəfələrlə Azərbaycan xalqına, ölkə vətəndaşlarına çağırış etmiş, onları sosial məsuliyyətə çağırmışlar. Mehriban xanım bu yöndəki ilk - mart ayında mürciatində demişdir:

“Dünya global çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhəsinə güman edirdik ki, pandemiya, bugünküdəkə bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəlikdən dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, aczaqlığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” şüurlandıraydı. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür. Müləlif öz məşhur kitabından yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri - riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər say göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

Mürciatdə həmçinin qeyd olunmuşdur ki, biz hamımız fərqliyik, amma evimiz birdir, özgə dərd olmur, ağrı və iztirablar sərhəd tanımır, biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır. Birinci vitse-prezident daha sonra mürciatində hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və təhləblərinə ciddi riayət etməyə çağırmışdır:

“Hamımızdan xahiş edirik, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar hamışa böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzlaşdıyıq bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir...”.

Mürciatdə yer alan fikirlər öz xalqı, vətəndaşı üçün dərin narahatlıq hissi keçirən, onun qayğıları ilə yaşayan, böyük qəbul məlik olan bir insanın harayı, çağırışı idi. Bu, bir ananın, bir Azərbaycan xanımının, bir Azərbaycan ziyalısının, bir Azərbaycan övladının ürək çırpıntılı, həssaslığı, duyurlılığı idi.

Bundan təxminən iki ayə yaxın vaxt keçəndən, yumşaldılma tədbirləri ilə əlaqədar, bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən koronavirusa yoluxmada yenidən artım başlayanandan sonra Mehriban xanım ikinci dəfə Azərbaycan xalqına, ölkə vətəndaşlarına üz tutdu, onlara yenidən səsləndi, növbəti dəfə çağırışını etdi, hər bir insanı özünü və ətra-

fındakıları qorumağa dəvət etdi. Təbii ki, bu çağırış, bu müraciət, eyni zamanda, dövlət, hökumət tərəfindən atılan saysız-hesabsız addımlar nəticəsiz qalmadı, son günlərin müsbət dinamikası da bunun əyani təzahürüdür. Artıq istər yoluxmada, istərsə də ölüm sayında ciddi azalmalar hiss olunmaqda, yaşanmaqdadır və elə hesab edirəm ki, birgə məsuliyyətimiz, birgə həmrəyliyimiz nəticəsində bu bələdən, bu virusdan xilas olacağıımız, qurtulacağımız gün də uzaqda deyil. Bunun üçün də hamı bir nəfər kimi



Operativ Qərargahın qərarlarına, karantin qaydalarına, müxtəəsislərin tövsiyələrinə, xüsusilə, hər zaman vətəndaşının yanında olan ölkə prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına, müraciətlərinə əməl etməlidir. Sosial məsəfə gözlənilməli, tibbi maskalardan və ələklərdən istifadə olunmalıdır. Burada laqeydlik, biganəlik, məsuliyyətsizlik, özəfəliyyət olmamalıdır. Məsuliyyətliklik, həmrəylik nümayiş etdirməklə birlikdə bu bələdən xilas olunmalıdır. Ancaq çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Operativ Qərargahın qərarlarına laqeydlik göstərən, onlara əməl etməyən insanlar var. Hələ də Operativ Qərargah tərəfindən toy məclislərinə pandemiya dönməində qoyulan qadağanı cəmiyyətdə kifayət qədər tanınan, məsul vəzifələrdə çalışan insanlar da pozurlar. Bu məclislərdə insanlar kollektiv şəkildə iştirak etdiyi və bir-biri ilə sıx təmasda olduğu üçün koronavirusun yayılması daha asandır. Bu baxımdan, mart ayının ortalarından toy məclislərinə qadağa qoyulması, yumşaldılmaların hələ də onlara şamil edilməməsi çox düzgün addımdır. Əgər qadağa qoyulubsa, ona hamılıqla əməl etməliyik. Biz birlikdə xilas və birlikdə güclü olmalıyıq və olacağıq”. Necə deyirlər, biz birlikdə xilas və birlikdə güclü olmalıyıq, biz birlikdə də xilas və birlikdə də güclü olacağıq!

Dünya pandemiyanın qarşısının alınması haayında, məkrli düşmən - işğalçı Ermənistan isə növbəti fitnəkarlıq, qəsb, işğal haayında

Heç kim üçün sirr deyil ki, 32 ildir xalqımız məkrli və hiyləgər düşmənə, havadarlarının dəstəyi ilə 20-ci əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına özünə dövlət yaratmağa nail olmuş Ermənistan ələ bir düşməni təcəvüzkarlıq siyasəti ilə üz-üzədir. Münaqişə hələ də həll olunmamış vəziyyətdə qalır. BMT Təhlükəsizlik Şurası, münaqişənin həllində vasitəçilik missiyasını özünə götürən ATƏT-in Minsk qrupu və həmsədrilər də ötən müddət ərzində Ermənistanı işğalçıladan cəkəndirmək üçün heç bir ciddi addım atmayıblar. Halbuki onların hər birinin əlində Ermənistanı cəzalandırmaq, onu işğalçıladan cəkəndirmək, təcavüzə, işğal faktına son qoydurmaq, sülhə razı salmaq üçün kifayət qədər təsir və təzyiq mexanizmləri var. Onlar əslində Qarabağ münaqişəsi vasitəsi ilə nə yolla olursa-olsun, Azərbaycanı öz təsirləri, nəzarətləri altına almaq istəyirlər. Amma unudurlar ki, artıq onların qarşısında 90-ci illərin əvvəllərinin zəif, gücsüz, köməkətsiz, müdafiəsiz Azərbaycanı yoxdur. Bu gün onların qarşısında kifayət qədər güclü, qüdrətli, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan var. Bu gün Azərbaycan dünyanın 50 güclü ordusuna malik olan ölkələr sırasındadır, bu gün

Azərbaycanın təkə hərbi büdcəsi bütövlükdə işğalçı ölkənin dövlət büdcəsinə bərabərdir. Bu gün Ali Baş Komandanın rəhbərlik etdiyi müsəlləh, müzəffər, istənilən an istənilən əmrə qalibiyyətə yerinə yetirməyə hazır və qadir olan Azərbaycan ordusu var. Bu ordu öz sözünü 2016-cı ilin aprel əməliyyatlarında dedi, nələyə qadir olduğunu və ola biləcəyini həm düşməyə, həm də onun havadalarına nümayiş etdirdi. Bu ordu 2018-ci ilin yayında Cünnüt əməliyyatını keçirməklə düşməyə bir daha özünün gücü-



nü, qüdrətini göstərdi. Bu ordu cəmi bir neçə gün Azərbaycan hərbi salnamasına, hərbi tarixinə növbəti igidlik, qəhrəmanlıq nümunəsi əlavə etdi. Bu il iyul ayının 12-də xarici havadarlarının birbaşa təlimatı ilə Azərbaycan-Ermənistan sərhədinin Qərb, Tovuz istiqamətində növbəti təkribata, növbəti fitnəkarlığa əl atan Ermənistan bu dəfə daha təhlükəli və məkrli planı, ssnerani gərçəkəşdirmək istəyirdi. Dünya miqyaslı layihələrin, boru kəmərlərinin keçdiyi Tovuz bölgəsinə hücum etməklə, həmin bölgəni nəzarətdə saxlamağa və beləliklə, Azərbaycanı dünya, beynəlxalq tərəfdaşları qarşısında pis duruma düşürməyə, onun imicinə, nüfuzuna xələl gətirməyə, işğal dairəsini bir qədər də genişləndirməyə cəhd etdi. Əslində, bununla məkrli və hiyləgər qonşularımız, işğalçı və təcavüzkar Ermənistan bir daha öz iç üzünü, mahiyyətini ortaya qoydu. Onun üçün əslində heç bir dəyər, meyar, ölçü olmadığını, sadəcə hər fürsətdən, imkandan yararlanıb, növbəti qəsb, zəbt, işğal siyasətini yeritməkdən başqa bir şey düşünmədiyini, sovinist, terrorist ruhunu nümayiş etdirdi. Xüsusilə, bütün dünyanın başının koronavirus bələsinə qarışdığı, pandemiya qarşı savaşıdığı, onunla cərpışdığı bir dönmədə öz xislətinə uyğun şəkildə növbəti fitnəkar və məkrli planlarını həyata keçirməyə çalışmaqla, bir daha sülhə, təhlükəsizliyə, insanlığa təhlükə və təhdid olduğunu açıq-aşkar sübut etdi. Amma arzuları gözlemləndirəndə qoyuldu, çirkin və mürdar niyyətləri, planları çin olmadı.

Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bu dəfə də düşməyə və onun havadalarına öz layiqli cavabını verdi, onların bütün planlarını alt-üst etdi. Hətta Ermənistan ələ bir duruma düşdü ki, ənənəvi müttəfiqləri belə onlara kömək edə bilmədi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapısından üzüqara, əliboş geri dönməli oldu. Çünki başqa çarə də mümkün deyildi. KTMT üzvləri olan dövlətlər hər zaman onlarla səmimi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində olan (xüsusilə, ağır pandemiya dövründə) Azərbaycana qarşı əks, onun maraqlarına toxuna biləcək mövqə nümayiş etdirə bilməzdilər və etdirmədilər.

Bütün cəbhələrdə, hərbi, savaşı, siyasət, diplomatiya meydanında uduzan, qanlı əlləri hər yerdən üzürlən Ermənistan və havadamları bu dəfə daha bir iyirənc ssenariyə əl atdı, bununla Azərbaycana qarşı olan qəzəblərini az da olsa, soyutmaq istədilər. Belə ki, dünyanın bir çox yerlərində yaşayan həmvətənlərimiz, soydaşlarımız yazıqları dövlətlərdə ermənilərin və Ermənistanın işğalçılığına, dünyanın bir ədalətsizliyə göz yummasına etiraz səslərini ucaltdılar, dinc aksiyalar keçirməyə başladılar. Bu zaman terrorizmi fəaliyyətinin başlıca amili

elan edən erməni lobbisi, qanlı “ASALA”nın tör-töküntüləri öz terrorçu mahiyyətinə uyğun olaraq, soydaşlarımıza, həmvətənlərimizə qarşı təzyiqlərə, fiziki zor təbiiq etməyə, terror havası əsdirməyə cəhd etdilər. Amma soydaşlarımızın, Azərbaycan diasporunun, son illər təşkilatlanmaqda, oturmaqda, özünü təsdiqləməkdə olan diaspor təşkilatlarının, onun fəal üzvlərinin birgə, koordinasiyalı fəaliyyəti, yüksək iradəsi və təmkini nəticəsində ermənilərin, Ermənistanın, onun havadarlarının bu mürdar ssenarisinin də qarşısı alındı, düşmən növbəti dəfə fiaskoya uğradıldı, “erməni lobbisi mifi” yerləbir edildi.

Həmin günlərdə Mehriban xanım soydaşlarımızla, həmvətənlərimizlə birgəlik, həmrəylik nümayiş etdirərək, dünyaya, beynəlxalq təşkilatlara, özlərini insan hüquqlarının müdafiəçiləri elan edən beynəlxalq qurumlara çağırış etdi, onları haqsızlığa səs-siz qalmaqda, susmamaya, erməni vandalizminə və terroruna qarşı çıxmağa səslədi. Mürciatdə qeyd edilmişdir:

“Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən cəkilmis, düşmənlərimizin



haqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsəli suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları ağızlaşmış bandit qruplaşmalarının bu cür hər-cəmləlik törəməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABS-n, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müəəfiq hüquqi qiymət verməyə və bütün təşkilatların məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.

Mürciatdə həmçinin, çoxsaylı qeyri-hökumət təşkilatları, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” törədilmiş hadisələrə ədalətli qiymət verməyə, prinsipiallıq nümayiş etdirərək, ikili standartlar siyasətindən ələ cəkəməyə çağırılmışdır. Mürciatinin sonunda isə Birinci vitse-prezident bir daha bu məsələdə birmanəli mövqeyini ifadə edərək demişdir:

“Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milliyətlərlə, bizim bir məqsədimiz var - vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi haqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və mida işarəsi!”.

Bəli, bütün dünya bilməlidir ki, ötən 32 il ərzində Azərbaycanın Qarabağ, torpaq məsələsində bir sıra ciddi addımlar atılır və atılmaqdadır. Xəzərə təkə “qara qızıl”, maddiyyat kimi dəyər verilmir, ona həm də bir növ mənəvi sərvətimiz kimi yanaşılır. Artıq bir neçə ildir ki, müvafiq dövlət qurumları, könüllülər ordusu ilə birlikdə də bu istiqamətdə bir sıra ciddi addımlar atılır və atılmaqdadır.

Çox təəssüflər olsun ki, bəzən elə vətəndaşlarımızın özlərinin məsuliyyətsizliyi, biganəliyi üzündən Xəzərimiz, çimərliklərimiz cirkənlənir, ekologiyamıza ciddi ziyanlar vurulur. Elə hesab edirəm ki, bunlar yolverilməz və qəbuləlməzdir. Çünki bunlar nəticə etibarilə elə həmin vətəndaşlarımızın, bütövlükdə Bakımızın, Xəzərimizin, ekologiyamızın özünün ziyanıdır, bir sıra xəstəliklərin yayılması üçün əsl “mənbə” dir.

Bu yerdə Böyükşor gölü deyilən ərazidə görülen işləri də qeyd etməmək olmaz. Bu işlər birbaşa Bakımızın, paytaxtımızın ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı olan işlərdir. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərində

nümun və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində yerləşən binaların həyətlərinin abadlaşdırılması layihəsi keçirilir və bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Onlarla, yüzlərlə binaların həyətləri abadlaşdırılmış, səliqə-sahmana salınmış, qocaların, yaşlı insanların, eləcə də azyaşlı uşaqların istirahəti üçün yaşıllıqlar, oyun meydanları salınmışdır. Bunlar hamısı Bakı əhalisinin, paytaxt sakinlərinin hər birinin ürəyincədir və görülen işlər də onlar tərəfindən müsbət qiymətləndirilir, təqdir edilir.

Bəli, Bakımız ölkəmizin inkişaf tempinə və dinamikasına uyğun olaraq, sürətlə inkişaf edir, gözəlləşir, simasını dəyişir, modernləşdir. Ancaq bununla belə, hələ də görülməsi işlər, çatışmazlıqlar var. Xüsusilə də, yeni göy-dələnlərin, çoxmənzilli binaların tikilməsində pərakəndəlik, meamlıq və arxitektura qaydalarına riayət edilməməsi halları var. Bir çox hallarda yaşayış binaları hələ, necə gəldi tikilir ki, bu da nəticə etibarilə Bakımızın gözəlləyinə, görülen işlərə xələl gətirir,

yerləşən boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyükşor gölündə yaratdığı fəsadlar böyük narahatlığa səbəb olmuşdu. Paytaxtın bir çox ərazisində pis, xoşagəlməz qoxu insanlarda böyük təşviş doğurmuşdu. Dərhal bu məsələyə müdaxilə edən, vəziyyəti nəzarətə götürən Mehriban xanım yaranmış durumun aradan qaldırılması üçün tapşırıqlar verdi və tezliklə də yaranmış xoşagəlməz vəziyyətə son qoyuldu. Ümumiyyətlə, dünyada və onun bir parçası olan ölkəmizdə baş verən iqlim dəyişiklikləri, onun təsirləri, ekoloji durum, ətraf mühitin, təbiətin mühafizəsi, suyun artan tələbat son illərin ən aktual və vacib məsələlərindəndir. Bunlar həm də Dayanıqlı İnkişaf Məqsədlərinin əsas prioritetlərindəndir. Heç təsadüfi deyil ki, bu məsələlərin həlli istiqamətində son illər dövlətimiz tərəfindən də bir sıra addımlar atılmış və atılmaqdadır. Ancaq bununla belə, problemlər də qalmaqda, həllini gözləməkdədir.

Son illərin, belə demək mümkünsə, ən ürəkəcan və ən sevin-dirici məqamlarından biri də budur ki, Mehriban xanımın birbaşa təşəbbüsü və göstərişi ilə Bakının qədim kənd və qəsəbələrinin abadlaşdırılması, restavrsiya işlərinin aparılmasına start verilib. Bunu Mərdəkan, Şüvəlan qəsəbələrinin təmsilində görmək mümkündür. Son zamanlar isə bu sıraya Bakımızın daha bir qədim kəndi, qəsəbəsi - Balaxanı da əlavə olunmuşdur.

Artıq son bir neçə ayda yerli imkanlar hesabına Balaxanının 3 böyük mərkəzi küçəsi, yaşayış evləri abadlaşdırılmış, bu yaşayış məskəni qədimliklə müasirliyin sintez halını özündə əks etdirən restavrsiya işləri ilə gözəlləşdirilmişdir. Bir vaxtlar az qala Bakının zibilliyinə, üfunət yuvasına çevrilən bu bölgənin siması başdan-başa dəyişmiş, ekoloji durumu keyli yaxşılaşdırılmışdır. Bu istiqamətdə görülen işlər eyni sürətlə və intensivliklə davam etdirilməkdə, sıraya yeniləri də əlavə olunmaqdadır. Bunlar hamısı Mehriban xanımın öz xalqına, dövlətinə, ölkəsinə, böyüyüb-boya başa çatdığı Bakı şəhərinə verdiyi yüksək dəyərən nümunəsi, təcəssümü, göstəricisidir. Bu, onun həm də Vətəninə, Dövlətinə, doğma Bakısına vətəndaşlıq, övladlıq borcunu yerinə yetirməsi, hər kəs üçün nümunə olmağı bacarmasıdır. O, bugünə kimi bütün işlərində, bütün addımlarında nümunə olub, bunu gərçəkəşdirib, bundan sonra da bu missiyanı daha layiqincə yerinə yerinə yetirəcək, daha yeni nümunələr yaradacaq.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidentinin iradəsi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan böyük inkişaf strategiyası müəyyənləşdirmiş və ortaya qoymuşdur. Həmin strategiyanın başlıca hədəfləri isə ölkənin gələcəyə hesablanmış keyfiyyətli inkişafı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Həm ölkə prezidenti, həm Birinci vitse-prezident həmin strategiyanın həyata keçirilməsində, reallaşdırılmasında qoşa qanad kimi birgə fəaliyyətə ortaya qoyur, birgə fədakarlıqlar nümayiş etdirirlər. Bizlərin də vətəndaşlıq borcu və vəzifəsi odur ki, bu müqəddəs işdə onlara yardım edək, dəstək olaq. İnanıram və qəti əminəm ki, xalqımız - ölkə prezidenti və Birinci vitse-prezidentin rəhbərliyi, iştirakı ilə müəyyənləşdirilmiş həmin strategiyanın həyata keçirilməsinə nail olacaq.

Qarşıdan Mehriban xanımın növbəti doğum günü gəlir. Bu əlamətdən gün münasibəti ilə Mehriban xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, işində, fəaliyyətində, ictimai-siyasi, şəxsi, dövlət həyatında növbəti nailiyyətlər, zəfərlər, qələbələr arzulayıram.

Yaxşı ki varsınız, Mehriban xanım!

Allah Sizi, ölkə prezidentini, ömür-gün yoldaşınız cənab İlham Əliyevi, xalqımızı, dövlətimizi qorusun!

Ziyad SƏMƏDZADƏ, millət vəkili, akademik

4 Азербайджан в I полугодии увеличил поставки нефти в Италию на 5,2%



Азербайджан в I-полугодии 2020 года экспортировал в Италию 5 млн 959 тыс. 479,7 тонн нефти, что на 5,2% выше показателя аналогичного периода 2019 года, сообщили агентству «Интерфакс-Азербайджан» в правительстве. Стоимость поставленной в Италию нефти составила \$2 млрд 440 млн 415,56 тыс. (спад на 11,3%). В целом, на Италию пришлось 38,8% экспорта нефти Азербайджаном в январе-июне 2020 года. В число крупных покупателей азербайджанской нефти в отчетный период также вошли:

Китай – 1 млн 392 тыс. 236,2 тонны (на \$217 млн 978,26 тыс.), Хорватия – 852 тыс. 657,86 тонн (на \$242 млн 930,99 тыс.), Израиль - 809 тыс. 101,69 тонн (на \$324 млн 744,05 тыс.), Индия – 773 тыс. 700,11 тонн (на \$282 млн 904,89 тыс.), Украина – 764 тыс. 528,86 тонн (на \$202 млн 127,48 тыс.), Греция – 609 тыс. 361,33 тонны (на \$233 млн 215,97 тыс.), Вьетнам – 518 тыс. 793 тонны (на \$132 млн 705,95 тыс.). Как сообщалось, в январе-июне 2020 года декларированный экспорт нефти из Азербайджана составил 15 млн 343 тыс. 452,5 тонн на \$5 млрд 339 млн 488,25 тыс.

В мире В США все меньше случаев заражения COVID-19, специалисты считают, что это - результат ношения масок



Число американцев, у которых выявляют заражение коронавирусом, падает с каждым днем, и это может быть связано с систематическим ношением защитных масок, сообщает агентство Associated Press со ссылкой на данные Университета Джона Хопкинса. В последнее время ежедневно в США выявляется около 43 тыс. заразившихся коронавирусом в первый раз, это число на 21% ниже по сравнению с началом августа. "Несмотря на то, что США, Индия и Бразилия все еще лидируют по числу новых случаев заражения в мире, эта тенденция к снижению (числа заразившихся - ИФ) обнадеживает", - подчеркивает агентство. Процент тестов, которые показывают положительный результат, также снизился с 7,3% до 6,1%. Однако количество тестирований в сутки также снизилось, отмечает агентство. В некоторых штатах ситуация улучшилась значительно. К примеру, в Аризоне во вторник сообщили о 859 новых случаях заражения, тогда как в конце июня речь шла о 5,5 тыс. заболевших в сутки. В начале июля более 2 тыс. человек госпитализировали в сутки с

симптомами вируса, а на этой неделе это число менее 1 тыс. Во Флориде сообщили во вторник о 2,6 тыс. новых случаев заражения, в то время как в начале лета за сутки вирус выявляли у 10 тыс. человек. По словам доктора Моники Ганди, специалиста по инфекционным заболеваниям из Калифорнийского университета в Сан-Франциско, причиной этому может быть сознательность американцев, которые теперь понимают, как передается вирус и все чаще носят маски, а также из-за повышения общего иммунитета к коронавирусу. Эксперт из Колумбийского университета Джеффри Шаман заявил агентству, что скептически относится к тому, что распространение заражения снизилось из-за роста иммунитета, но он согласен с тем, что поведение американцев изменилось, и именно это могло повлиять на снижение темпов заражения COVID-19. Агентство отмечает, что, несмотря на то, что темпы распространения вируса снижаются, смертность от него не падает. Ежедневно в США фиксируют около 1 тыс. смертей, связанных с COVID-19. В начале августа в сутки в среднем умирал 1051 человек, а за последние две недели число снизилось до 965, но оно все равно остается довольно высоким, отмечает агентство. Тем не менее, AP указывает на то, что пока неизвестно, как сложится ситуация в США в дальнейшем, после открытия образовательных учреждений и начала нового учебного года.

Россия инвестировала в экономику Азербайджана более 5 млрд долларов

Об этом сказал глава МИД Азербайджана Джейхун Байрамов по итогам встречи с российским коллегой Сергеем Лавровым в России. «Товарооборот между странами в 2019 году превысил три миллиарда долларов, рост по сравнению с 2018 годом составил 18 процентов. В текущем году темпы роста несколько снизились, но при этом сохранили позитивную динамику. Россия



инвестировала в экономику Азербайджана более пяти миллиардов долларов. При

этом, с чувством удовлетворения хотел бы отметить, что успешное экономическое сотрудничество между нашими странами не ограничивается только двусторонним форматом», - сказал он. Как отметил Байрамов, Россия и Азербайджан являются инициаторами и активными участниками транзитных международных коридоров, таких как Север-Юг, Север-Запад.

Россия имеет потенциал увеличения экспорта пищевой и перерабатывающей продукции АПК в Азербайджан

Россия в I-ом полугодии 2020 года экспортировала в Азербайджан агропродукции на \$283 млн, что на 27% выше показателя аналогичного периода прошлого года, передает «Интерфакс-Азербайджан». При этом в структуре российских поставок лидирующие позиции занимают продукция пищевой и перерабатывающей промышленности, а также зерновые культуры, сообщает пресс-служба подведомственного Минсельхозу РФ «Федерального центра развития экспорта продукции АПК». «Азербайджан является значимым импортером российской пшеницы - в первом полугодии 2020 года Россия увеличила отгрузки зерновой в указанном направлении на 9,6% - до 352 тыс. тонн, в стоимостном выражении экспорт вырос на 4,2% - до \$72 млн», - говорится в сообщении. Поставки российского подсолнечного масла в Азербайджан за первые 6 месяцев т.г. выросли на 2,7% в физическом и на 9,5% в стоимостном



выражении – на 29,2 тыс. тонн и на \$21 млн соответственно. Кроме того, в последние годы Азербайджан находится в числе ведущих покупателей российского сахара, а в первой половине 2020 года вошел в ТОП-3 стран-импортеров. За шесть месяцев из России было поставлено 109 тыс. тонн сахара стоимостью \$36 млн, в то время как в январе-июне 2019 года объем поставок составил лишь 2 тыс. тонн на сумму менее \$1 млн.

«По оценке Федерального центра «Агроэкспорт», наиболее перспективными продуктами для дальнейшего увеличения российского экспорта в Азербайджан являются, в частности, пшеница, мясо птицы и субпродукты, соевые жмыхи и др. За счет этих товаров Россия в перспективе сможет дополнительно увеличить ежегодные объемы экспорта более чем на \$400 млн», - прогнозируют эксперты.

В Пекине не осталось зараженных коронавирусом

В Пекине впервые не осталось ни одного зараженного коронавирусом — последние два пациента в китайской столице выписались из больницы. Об этом сообщает ТАСС со ссылкой на городской комитет по вопросам гигиены и здравоохранения. За все время в столице Китая было зафиксировано 935 заболевших, из них 335 — в ходе вспышки, произошедшей в июне на оптовом рынке «Синьфади». Сейчас в городе действуют ослабленные меры эпидемиологического

контроля: ношение маски на улице необязательно, но это разрешение не распространяется на лиц, которые находятся в общественном транспорте, а также на тех, кто посещает магазины, кинотеатры, госучреждения и другие места массового скопления людей. Согласно статистике, в материковой части Китая вылечились 94,13 процента заболевших. С декабря в стране выявлено почти 90 тысяч случаев заражения, за последние семь

дней выявлено 108 случаев. При этом в стране не выявляли летальных исходов с 15 апреля. В местных медицинских учреждениях остаются 347 пациентов с коронавирусом, лишь семь из них находятся в тяжелом состоянии. Вспышка пневмонии COVID-19, вызванной коронавирусом нового типа, впервые зафиксирована в декабре 2019 года в Ухане. 11 марта ВОЗ объявила, что ситуацию можно характеризовать как пандемию.

Богатейший человек мира поставил исторический рекорд

Богатейший человек мира и глава Amazon Джефф Безос поставил рекорд, его состояние достигло 200 миллиардов долларов. Он стал первым миллиардером в истории, преодолевшим эту отметку, следует из рейтинга Forbes Real-Time. Рекорд был установлен в ходе торгов 25 августа. Однако к их закрытию состояние бизнесмена

вернулось к отметке 199,7 миллиарда долларов. С начала пандемии коронавируса бумаги Amazon подорожали более чем на 55 процентов, а состояние ее основателя за год выросло почти на 86 миллиардов долларов. В августе Безос продал около миллиона акций своей компании на 3,1 миллиарда

долларов, заработав на ценных бумагах около 2,4 миллиарда долларов. Эксперты считают, что предприниматель может стать первым в мире триллионером уже в 2026 году. Ранее в августе президент США Дональд Трамп обвинил Amazon в убытках американской почтовой службы и предложил повысить тарифы.

27 avqust - 2 sentyabr 2020-ci il

Azərbaycan və Türkiyə üçün birgə yeni Ölkəyə mal gətirilməsi iqtisadi layihələr perspektivi üzə çıxdı qaydaları sərtləşdirildi

Qardaş Türkiyə yeni-yeni zirvələri fəth etdikcə qazanılan hər bir uğur bütün türkiyəlilər kimi azərbaycanlıları da sevindirir. Bəli tərəddüdsüz ifadə olunan bir fikir mövcuddur: Azərbaycan və Türkiyənin dinamik inkişafı qarşılıqlı olaraq hər iki ölkənin gücünə güc, qüvvəsinə qüvvə qatır.

Təkcə siyasi dairələrdə deyil, cəmiyyətlərimizin bütün təbəqələrində bu həyat gerçəkliyinin dərk edilməsi tarixi qardaşlıq bağlarımızı daha da sıx bərkidir. Bu doğma münasibət Qara dənizin Türkiyəyə aid milli sektorunda nəhəng təbii qaz yatağının aşkar edilməsi müjdəsi eşidiləndə bir daha təsdiqini tapdı. Mövzu ilə bağlı fikir və mülahizələrimizi bölüşməyə başlayarkən Azərbaycan Prezidenti İlham Əliyevin bu xəbərlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yazdığı məktubdan mühüm bir məqamı təqdim etmək yerinə düşər. Dövlətimizin başçısı yazır: “... Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir. Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnməkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər



sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir”. Yeni qaz yatağının Türkiyənin ilk kəşfiyyat-axtarış gəmisi olan “Fateh” tərəfindən tapılması və ona “Sakarya” adının verilməsi öz-özlüyündə tarixi və mənəvi mənə əks etdirir. İndi bütün dünyanı maraqlandıran bir sual meydana çıxıb. Qara dənizdəki “Tuna” kəşfiyyat quyusunda aşkarlanan zəngin karbohidrogen ehtiyat Türkiyəyə nə vəd edir? Prezident İlham Əliyevin məktubunda adları sadalanan layihələr Azərbaycan və Türkiyənin birgə liderliyi ilə qazanılmış milli sərvətlərdir. Bu layihələrin hər birinin həyata vəsiqə qazanması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın uzaqgörən neft strategiyasından qidalanır. Bölgədə kəşf edilən bütün yeni karbohidrogen

yataqlar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin, eləcə də TANAP xəttinin uzunömürlülüüyünü təmin edir. İlkin hesablamalara görə, “Sakarya” adı verilən yataqdakı 320 milyard kubmetr qaz ehtiyatı orta hesabla 67 milyard ABŞ dolları dəyərindədir. Türkiyə enerji istehsalında çoxşaxəliliyi təmin etmək üçün mühüm strategiya həyata keçirir. Tikintisi uğurla davam edən “Akkuyu” atom elektrik stansiyası, Ankara şəhərinin Sincan rayonunda yerləşən sənaye parkında istifadəyə verilən “Kaylon” şirkəti tərəfindən qurulan “Kaylon” günəş texnologiyaları” fabriki, bir-birinin ardınca istifadəyə verilən külək enerjisi məntəqələri və su elektrik stansiyaları Türkiyənin Respublika tarixində enerji istehsalında sıçrayışlı dinamikanın göstəriciləridir. Qeyd etməliyə ki,

Prezident İlham Əliyevin dediyi mühüm bir məqama diqqət edək: “Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik”.

Şərqdən Azərbaycanın, cənub və cənub-şərq qonşularının, o cümlədən Ərəbistan yarımadası ölkələrinin zəngin karbohidrogen ehtiyatlarını idxal edən və tranzit ötürmə ilə Avropaya nəql etmək imkanı qazanan Türkiyə Qara dənizdən öz təbii yanacaq ehtiyatlarını aşkarlamaqla birmənalı şəkildə bölgənin enerji daşıyıcısı qovşağına çevrilir. İndi mühakimə yürüdə bilirik ki, Azərbaycan və Türkiyə onilliklər boyu karbohidrogen ehtiyatların tranzit nəqliyyat açarını özündə saxlayacaq. Bu amil hər iki ölkənin birlikdə elektrik enerjisi ixracatçısına çevrilməsi üçün böyük perspektivlər yaradır.

İndi Türkiyənin şimal sərhədi sayılan Qara dənizdə qaz yatağının tapılması deməyə əsas verir ki, qardaş ölkə karbohidrogen məhsullarla qidalanan yeni-yeni sənaye müəssisələri, eləcə də istilik elektrik stansiyaları yaratmaq mərhələsinə qədəm qoyur. Bu istiqamətdə iki qardaş ölkənin yeni layihələr həyata keçirmək, dünya elektrik enerjisi bazarında güclü yer tutmaq və eyni zamanda, enerji mübadiləsi ilə bu sahəyə aid məhsullardan daha səmərəli istifadə etmək şansı yaranır.

<https://www.trt.net.tr/>



Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir.

Əvvəlki qərara əsasən, bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dolları təşkil edirdi.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keç-

məməlidir (buna qədər bu məbləğ 1000 ABŞ dolları təşkil edirdi).

Həmçinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş vətəndaşların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və müharirədən artıq olmamaq şərti ilə malların gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Əvvəl bu kateqoriyaya aid şəxslər üçün ümumiyyətlə məhdudiyyət tətbiq edilmirdi.

Bu qərar 20 sentyabr 2020-ci il tarixindən qüvvəyə minəcək.

Riskli vergi ödəyicilərinə operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaranır



Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin riskli vergiödəyicisi olması onun fəaliyyəti üzrə növbədənəknar səyyar vergi yoxlamasının və operativ

vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi

riskli vergiödəyicisidirsə, vergi orqanının vergini onun ödənilməsi tarixədək hesablamaya hüququ vardır. Həmçinin Vergi Məcəlləsinə əsasən, riskli vergiödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Abşeron Logistika Mərkəzi növbəti ilkə imza atdı

Abşeron Logistika Mərkəzi yükləşmə sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Mərkəzdən verilən məlumata görə, iqtisadiyyatın inkişafına daha da dəstək verəcək növbəti layihəyə imza atılaraq 24 avqustda beynəlxalq konteyner daşımaları üzrə dünyada aparıcı şirkətlərdən biri olan COSCO SHIPPING Lines ilə mərkəz arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu əməkdaşlıq sayəsində, Azərbaycan beynəlxalq yükləşmə sahələrində ilk dəfə olaraq

son təyinat nöqtəsi kimi qeyd olunacaq və bu təyinat nöqtəsi məhz Abşeron Logistika Mərkəzi olacaq. Bu əməkdaşlıq yük sahiblərinə də böyük fayda qazandıracaqdır. Belə ki, Gürcüstan, Türkiyə, Pribaltika ölkələrinin dəniz limanlarında konteynerlərin geri qaytarılması üçün mövcud olan “free time” (limitli vaxt) Abşeron Logistika Mərkəzinə daxil olduqdan sonra hesablanmağa başlanacaq. Boş konteynerlərin geri qaytarılması da yuxarıda sadalanan dəniz limanların-

da deyil, Abşeron Logistika Mərkəzinin ərazisində həyata keçiriləcək. Bu, sahibkarlara əlavə xərclərin qarşısını almağa kömək edəcəkdir. Bununla yanaşı, ixrac daşımaları üçün yüklərin birbaşa Azərbaycandakı konteynerlərə yüklənməsi imkanını təmin etmək üçün (gediş limanında yenidən yüklənməmək şərti ilə), Abşeron Logistika Mərkəzinin ərazisində yerləşən anbarlarda COSCO Shipping Lines şirkətinə məxsus böyük sayda boş konteynerlərdən istifadə olunacaq.

ADB Azərbaycanda nəqliyyat sektorunun inkişafını dəstəkləyəcək

“Təhlükəsizlik Data və Yaşıl” koronavirus pandemiyasından zərər görmüş nəqliyyat sektorunun davamlı inkişafını təmin edəcək”. Bu barədə Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatşu Asakava yeddinci Asiya və Sakit Okean Nəqliyyat Forumunda deyib.

Onun sözlərinə görə, pandemiya nəqliyyat sektoruna ilərlə hiss ediləcək böyük zərbə vurdu: “Biz hazırda pandemiyanın yaratdığı mənfi təsirləri azaltmağa köklənməliyik. İqtisadiyyat mövcud vəziyyətə uyğunlaşmağı və nəqliyyat xidmətlərini canlandırmağı bacarmalıdır. Eyni zamanda, koronavirus pandemiyasından əvvəl mövcud olan çağırışlar hələ də fəaliyyət tələb edir. Həmin məsələlərə infrastruktur, yol təhlükəsizliyi, yük daşıma və ictimai nəqliyyatla bağlı çağırışlar daxildir. Pandemiyanın inkişaf edən vəziyyətini tam şəkildə anlamaq üçün və layihələrin iqtisadi inkişafı ilə



bağlı məlumatlandırmaq üçün Data (Data analizi xam məlumatları əldə edərək, onları istifadəçilərin qərar verməsi ilə yararlı vəziyyətə gətirmək üçün istifadə edilən bir prosesdir) tələb edilir.

Pandemiyaya cavab variantları adlı yeni maliyyələşdirmə modulu çərçivəsində sürətli şəkildə ayrılan büdcə dəstəyini təqdim edirik. Bununla yanaşı, biz özəl sektorun fəaliyyətlərini davam etdirmək üçün və pandemiyanın mövcud olduğu şəraitdə şirkətlərin əməkdaşlarının məşğulluğunu təmin etmək üçün

dəstəyimizi davam etdiririk. Bu günə olan məlumata görə, hərtərəfli paketin 9,3 milyard ABŞ dolları dəyərində məbləği icra edilib.

Həmin məbləğin 7 milyard ABŞ dolları 17 ölkə və 1,3 milyard ABŞ dolları isə özəl sektorun dəstəklənməsi üçün ayrılıb”.

Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollarına yaxın vəsait alıb.

Bakının ticarət dövriyyəsinin həcmi azalıb

2020-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 11 milyard 741,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən,

ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard

59,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Rəqəmsal iqtisadiyyat: anlayış və inkişaf istiqamətləri

(əvvəli ötən sayımızda)

RƏQƏMSAL İQTİSADİYYAT SOSIAL-İQTİSADI FENOMEN KİMİ

Bəşəriyyətin mövcud olduğu bütün dövrlər ərzində cəmiyyət inkişaf etmişdir. Məlumdur ki, cəmiyyət öz inkişafında üç mərhələdən keçmişdir: 1) kənd təsərrüfatının və əl əməyinin üstün olduğu aqrar mərhələ; 2) sənayenin dominantlıq təşkil etdiyi industrial mərhələ; 3) postindustrial mərhələ. Bütün inkişaf etmiş ölkələr artıq üçüncü mərhələyə keçmişdir. Postindustrial mərhələ iqtisadiyyatda xidmət sferasının dominantlığı, informasiya texnologiyalarının və kompüterlərin əmələ gəlməsi ilə xarakterizə olunur ki, bu da həmin ölkələrin əhalisinin həyat səviyyəsinin xeyli yüksəlməsinə təsir edir. Başqa sözlə, biz istehlak cəmiyyətinə yaşamağa başlamışıq. Lakin cəmiyyət yerində durmur. Onun daha da inkişaf etməsi və xidmət sferasının istehsal üzərində dominantlığı ona gətirib çıxardı ki, bu hərəkətdə əsas rolunu informasiya texnologiyaları (İT) oynayır və insan tərəfindən hər hansı bir xidmətin alınması mexanizminin özünü xeyli sadələşdirir. İnternetin meydana gəlməsi və qlobal şəbəkəyə əl



çatanlığın dəyərinin azalması əsl informasiya (rəqəmsal) inqilabına çevrildi ki, bu da bütövlükdə bizim həyatımızı və xüsusən iqtisadiyyatı dəyişdi. Rəqəmsal inqilab bizim həyatımızı dəyişdirir. Cəmiyyət görünməmiş sürətlə və son dərəcə geniş yayılmaqla həm böyük imkanlar, həm də nəhəng çətinliklər yaradır. Yeni texnologiyalar dağınıqlıq inkişaf sahəsində məqsədlərə nail olunmasına əhəmiyyətli töhfə verə bilər, lakin müsbət nəticələrin əldə olunmasına heç də təminat verilmir. Arzuolunmaz nəticələrdən çəkinərək, rəqəmsal texnologiyaların sosial-iqtisadi potensialını tam açmaqdan ötrü beynəlxalq əməkdaşlığın möhkəmlənməsi də vacibdir.

“Rəqəmsal iqtisadiyyat” (ing. digital economy) termini ilk dəfə 1995-ci ildə Massçusets Universitetindən olan amerikalı alim Nikolas Neqroponte tərəfindən informasiya-kommunikasiya texnologiyalarının intensiv inkişafı ilə əlaqədar köhnə iqtisadiyyatla müqayisədə yeni iqtisadiyyatın üstünlüklərini həmkarlarına izah etmək üçün istifadə edilmişdir. Rəqəmsal iqtisadiyyat nədir? Rəqəmsal iqtisadiyyat elə təsərrüfat fəaliyyətidir ki, burada istehsalın başlıca amili rəqəmsal şəkildə məlumatlar, böyük həcmli emali və təhlilin nəticələrinin istifadə edilməsidir ki, onlar ənənəvi təsərrüfatçılıq formaları ilə müqayisədə əmtəə və xidmətlərin istehsalını, saxlanmasını, satışını, çatdırılmasını,

texnologiyaların, avadanlığın müxtəlif növlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Başqa sözlə, rəqəmsal iqtisadiyyat rəqəmsal kompüter texnologiyalarının inkişafı ilə bilavasitə əlaqədar fəaliyyətdir ki, bura onlayn xidmətlərin göstərilməsi üzrə servislər, elektron fəaliyyətlər, elektron ticarət və s. daxildir. Adətən, rəqəmsal iqtisadiyyatın başlıca elementləri dedikdə elektron kommersiya, internet bankçılıq, elektron tədiyələr, internet reklamı, eləcə də internet oyunları nəzərdə tutulur. Rəqəmsal iqtisadiyyat elektron biznes və elektron kommersiya ilə əlaqədar rəqəmsal texnologiyaya və onlar tərəfindən istehsal olunan, satılan əmtəə və xidmətlərə əsaslanan iqtisadi fəaliyyətdir. Rəqəmsal iqtisadiyyatın əmtəə və xidmətlərinə görə hesablaşmalar çox vaxt rəqəmsal valyuta (elektron pullar) ilə aparılır. Qeyd edildiyi kimi, rəqəmsal iqtisadiyyat konsepsiyası XX əsrin son illərində meydana gəlmişdir. 1995-ci ildə yunan mənşəli amerikalı informatikalı mütəxəssis Nikolas Neqroponte yeni iqtisadiyyatın üstünlükləri və fiziki ifadədə klassik əmtəələrin (çəki, xammal, nəqliyyat) çatışmazlığını qeyd edərək, artımların

emalından bitlərin (ing. bit – zərrəcik, parça deməkdir) emalına qədər keçid haqqında metaforanı (məcazi mənada işlədilmiş söz və ya ifadə) ifadə etmişdir. Rəqəmsal iqtisadiyyatın ölçülərinin qiymətləndirilməsi bir çox çətinliklərlə bağlıdır və çoxsaylı mübahisələr doğurur. Bəzi müəlliflər rəqəmsal iqtisadiyyatı “birbaşa” (xalis onlayn biznes) və “dolaylı” (qarışıq müəssisələrin rəqəmsal fəaliyyəti) növlərə bölmələr. 2012-ci ilin tədqiqatında “Boston Consulting Group” şirkəti G20-“Böyük iyirmilik” ölkələri üçün “internet iqtisadiyyatı”nın ölçüsünü 2,3 trilyon dollar, onların Ümumi Daxili Məhsulunun həcmi 4,1% qədər qiymətləndirmişdir. “Oxford Economics”in məruzəsində 2013-cü ildə rəqəmsal iqtisadiyyatın ümumi ölçüsü 20,4 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da dünyadakı satışın təxminən 13,8%-ni təşkil edir. Rəqəmsal iqtisadiyyatın artımı bütün iqtisadiyyata təsir edir. Bu sferanın iqtisadiyyatın ənənəvi sektorlarına təsiri dövrlərini qiymətləndirmək cəhdi göstərilir. Məsələn, “Boston Consulting Group” şirkəti “istehlak mallarını və pərakəndə ticarəti bürüyən dörd dəyişən dalğa”dan söhbət edir. Bütün

sferalarda rəqəbat rəqəmsal iqtisadiyyatın yayılması nəticəsində artacaq və daha qlobal xarakter alacaq. Planetdə əhalinin artması və resursların səfərbərliyə alınması ilə elektron iqtisadiyyat elektron ticarətin və servislərin biznesi ilə məhdudlaşmayacaq, əksinə həyatın hər bir aspektinə: səhiyyəyə, təhsilə, internet-bankçılığa və s. toxunacaqdır. Sənədlərin və kommunikasiyaların rəqəmsal daşıyıcılara kütləvi köçürülməsini nəzərə alaraq, ünsiyyətin dövlətdən elektron platformaya köçürülməsi məntiqli görünür. Elektron dövlət və elektron hökumət öz vətəndaşlarına elektron servislərin və məhsulların payının keyli artmasına səbəb olacaqdır. Hökumətlər vətəndaşların sürətli rəqəmsal kommunikasiyalarla təmin edilməsi üçün tədbirlər görürlər. Məsələn, Avstraliya Milli Genişzolaqlı Şəbəkələr (ing. National Broadband Network) orada 10 yaşından yuxarı əhalinin 93%-i üçün 1G bit/s (yəni saniyədə 1 geqabit) sürət təqdim edir. Ayrı-ayrı ölkələrin iqtisadiyyatının inkişafının təhlili üçün I-DESI indeksi (The International Digital Economy and Society) tətbiq olunur. (ardı var)

“Azəriqaz” pilot layihə həyata keçirir



“Azəriqaz” İB-də məsləhət xidmətləri üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb. İB-dən bildirilib ki, layihəyə görə əməliyyat səmərəliliyi, qaz itkisi sisteminin təkmilləşdirilməsi, qaz şəbəkəsinin yenidən qurulması, nəqliyyat dəstəyi istiqamətləri üzrə tövsiyələrin hazırlanması, icra prosesinə müşahidə dəstə-

yinin göstərilməsi, “Azəriqaz” İB-nin işçi qrupu üçün təlimlərin təşkili planlaşdırılıb. Bakı şəhərinin Sabunçu rayonunda reallaşdırılan pilot layihəyə iyunun 1-dən start verilib. Plan üzrə işlər 8 ay davam edəcək. Pilot layihə çərçivəsində “Azəriqaz” İB-nin əməkdaşları sənayenin ən qabaqcıl təcrübəsinə

yiylənə biləcək, tövsiyələr əsasında əməliyyat fəaliyyəti təhlil olunacaq, məsləhətlər təqdim ediləcək. Bu işdə Birlik tanınmış xarici təşkilatların mütəxəssislərinin təcrübəsindən də yararlanacaq. Pilot layihənin həyata keçirilməsindən əvvəl və sonra çatışmazlıqların təhlili və əsas səmərəlilik göstəricilərinin monitorinqinin aparılması əsas hədəflərdəndir. Təhlil və tövsiyələri özündə cəmləyən yekun hesabat Bakı şəhəri daxilində 4 istiqamət üzrə gələcək fəaliyyəti ehtiva edən yol xəritəsinin hazırlanması üçün yaxşı baza rolunu oynayacaq. Bakı şəhərinin Sabunçu rayonunda pilot layihənin həyata keçirilməsi başa çatdıqdan sonra bu təşəbbüsün digər istehsalat sahələrinə ötürülməsi də nəzərdə tutulub.

Azərbaycan şirkətləri ixracı genişləndirir



Beynəlxalq sərgi və yarmarkalar da vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” brendi ilə tanınması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbiridir. Bu tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2020-ci ilin əvvəlindən Azərbaycan məhsulları 3 xarici ölkədə keçirilmiş beynəlxalq sərgidə təqdim olunub,

azərbaycanlı sahibkarlar və xarici iş adamları arasında ixracə dair müzakirələr aparılıb, əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2020-ci ilin 10-14 fevral tarixlərində Rusiyanın Moskva şəhərində keçirilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisinin qida, meyvə, emalı, şərab və digər spirtli içkilər, fındıq, qonənə məmulatları, çay istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları

“Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 14 mln. manat dəyərində müqavilə imzalayıb. İndiyədək bu müqavilələr üzrə 10 mln. manatlıqdan çox məhsul ixrac olunub. Qeyd edək ki, beynəlxalq sərgilərdə əldə olunmuş nəticələrlə bağlı mütəmadi olaraq monitorinq aparılır, məlumatlar ictimaiyyətə təqdim olunur. Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəliləyən məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Azertexnolayn” MMC-də Rusiya Federasiyasının sifarişləri ilə yeni növ məhsulun - avtodaşanacaqda istifadə olunan çuqun tökümlü yağış barmaqlıqlarının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrlili polad borular, yüksək təzyiqli davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrlili polietilen borular



istehsal edilir. Müəssisələrdə indiyədək 383 milyon manatdan çox məhsul istehsal edilib və 95 milyon manatlıq hissəsi ixrac olunub.

2020-ci ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin – “Termoformasiya metodu ilə vərəqə şişə istehsalı” layihəsi üzrə “AzerFlo-

at” QSC və “Qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası” layihəsi üzrə “Azmonbat” MMC-nin istehsalatı başlanılması planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda ipəkqurdu toxumu istehsalı zavodu tikilir



Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Storm Building” MMC ilə müqavilə imzalayıb. Müqavilədə İpəkqurdu toxumu (qren) istehsalı zavodunun tikintisinin layihələndirilməsi nəzərdə tutulub. Müqavilənin ümumi məbləği 29 min 845 manatdır.

mu (qren) istehsalı zavodunun tikintisinin layihələndirilməsi nəzərdə tutulub. Müqavilənin ümumi məbləği 29 min 845 manatdır.

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,5 milyon dollara çatıb

Yanvar-iyul aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,5 milyon dollara yaxın olub. Bu barədə

Moldovanın Milli Statistika Bürosu məlumat verib. Bildirilib ki, 7 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsu-

lun dəyəri 2,1 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,4 milyon dollardan artıq məhsul ixrac edilib.

27 avqust - 2 sentyabr 2020-ci il

AMEA-nın təsisçiləri: Aleksandr Qrossheym

Qrossheym Aleksandr Alfonsoviç 1888-ci il martın 6-da Yekaterinoslavsk quberniyasının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. O, orta təhsilini Yekaterinoslavskaya quberniyası 1 №-li Realnı məktəbində almışdır.

A.Qrossheym məktəbi bitirdikdən sonra 1907-ci ildə Xarkov Universitetinə daxil olmuş, tələbəlik illərində boş vaxtlarını botanika üzrə ekskursiya və ekspedisiyalarda keçirmişdir. 1907-ci ildə A.Qrossheymin SSRİ-nin Avropa hissəsinin cənub rayonları və Qafqaz florasının görkəmli tədqiqatçılarından biri – İ.Y.Akinfiyevlə birlikdə yazdığı ilk iki əsəri işıq üzün görmüşdür.

1911-ci ildə A.Qrossheym Orta Asiyaya, Alay və Türkiyənin sıra dağlarına botanika səfərini başa çatdırmış, 1912-ci ildə Qafqaz florasına həsr edilmiş ilk əsəri çap olunmuşdur.

A.Qrossheym 1913-1926-cı illərdə Tiflis Botanika bağında botanik-florist kimi çalışmış, 1917-ci ildə Tiflis Politeknik İnstitutunun Botanika kafedrasında assistent və dosent vəzifələrində işləmişdir. Qafqaz florası və bitki örtüyünün tədqiqinə böyük



təhfə vermiş görkəmli botanik, akademik A.Qrossheym 1927-ci ildən Bakıya dəvət edilmiş və elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1927-ci ildən 1930-cu ilədək burada Azərbaycan SSR Xalq Komissarları Sovetinin Dövlət Komitəsi tərəfindən aparılan otlaqların tədqiqi işinə, 1931-1932-ci illərdə isə Azərbaycan Elmi Tədqiqat İnstitutunda floranın kauçuklu bitkilərini öyrənən şöbəyə rəhbərlik etmişdir. 1932-ci ildə Rus Coğrafiya Cəmiyyə-

ti onu Qafqaz üzrə apardığı botaniki-coğrafi işlərin toplumu müqabilində kiçik qızıl medalla təltif etmişdir. 1932-ci ildə Bakıda SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılarkən Aleksandr Alfonsoviç bu şöbənin Botanika Bölməsinin müdiri təyin edilmişdir. 1935-ci il oktyabrın 15-də SSRİ Elmlər Akademiyası ona dissertasiya müdafiəsi olmadan, botaniki işlər toplusuna görə biologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir.

1936-cı ildə Aleksandr Alfonsoviçin təşəbbüsü sayəsində SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Botanika İnstitutu təsis edilmiş, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutuna çevrilmişdir. A.Qrossheym bu institutun təsis edildiyi gündən 1947-ci ilədək direktoru olmuşdur.

A.Qrossheym uğurlu pedaqoji fəaliyyət göstərmişdir: 1927-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin dosenti, 1929-1930-cu illərdə professoru, 1930-1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə S.M.Kirov adına Azərbaycan

Dövlət Universitetinin Ali Bitkilərin Morfologiyası və Sistematiyası kafedrasının müdiri olmuşdur. A.Qrossheymin elmi xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilmiş, 1939-cu ilin yanvarında o, Biologiya Elmləri şöbəsi üzrə SSRİ Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra isə (1945) Akademiyanın həqiqi üzvü seçilmişdir. 1946-cı ilin fevralında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “Qafqaz florası” əsərinin 2-ci nəşrinin ilk 3 cildinə görə A.Qrossheym akademik V.L.Komarov adına mükafata layiq görülmüşdür. 1946-cı il noyabrın 30-da SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1947-ci ilin mart ayında Leningrad köçmüş, orada SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda Qafqaz Herbarisi bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1947-1948-ci illərdə Leningrad Dövlət Universitetində Bitkilərin Morfologiyası və Sistematiyası kafedrasının müdiri işləmişdir. 1948-ci ildə “Qafqazın bitki ehtiyatları” kitabı üçün II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.

fatına layiq görülmüşdür. 1947-ci ildə Ümumittifaq Botaniklər Cəmiyyətinin fəxri üzvü seçilmiş, Ümumittifaq Coğrafiyaşünaslar Cəmiyyətinin və Moskva Təbiəti Öyrənənlər Cəmiyyətinin həqiqi üzvü olmuşdur.

A.Qrossheymin elmi tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur. O, Qafqaz florası üçün 300-dən çox yeni bitki növü təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 212 elmi əsəri Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur.

A.Qrossheym botaniki-coğrafi işlərinə görə Rusiya Coğrafiya cəmiyyətinin qızıl medalı (1932), “Qırmızı Əmək Bayrağı” ordeni, “Qafqazın müdafiəsi”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişdir. SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına mükafatına, SSRİ-nin Stalin mükafatına layiq görülmüşdür (1948). Akademik Aleksandr Alfonsoviç Qrossheym 1948-ci il dekabrın 4-də Leningrad şəhərində vəfat etmişdir.

ABŞ alimlərinin iştirakı ilə xarici dilin distant tədrisinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEK) “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

UNEK-in “Xarici dillər” kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadənin moderatorluğu ilə xarici dil müəllimləri üçün keçirilən beynəlxalq konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi

yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələrə cəlb etmə, müasir təhsilalanlar, effektiv dərslər kitabları və onlayn tədris mövzularında çıxışlar edəcək, eləcə də müzakirələr apacaqlar. Beynəlxalq konfrans UNEK-in rəsmi Facebook sahifəsi üzərindən canlı yayımlanacaq. Konfransın sessiyalarında spikerlərə izləyicilər tərəfindən sual vermək imkanı da yaradılacaq. Beynəlxalq konfrans 07.09.2020-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (ABŞ vaxtı ilə səhər

9:00) keçiriləcək.

Konfransın spikerləri:

Dr.Qram R.Smit - ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin xarici dil müəllimi, elmi tədqiqatçı. Maryna Teplova - ABŞ İllinoys Dövlət Universitetinin “İngilis dili” kafedrasının doktorant müəllimi. Tasito Kuri - ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri. Gizela Kornejo- ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri.

“Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi QHT Şurasının qrantı hesabına layihə icrasına başlamışdır

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və 15 avqust 2020-ci il tarixindən “ Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə

hazırlanması üzrə maarifləndirici onlayn tədbirlərin təşkili” adlı layihənin icrasına başlamışdır. Layihənin icra planına uyğun olaraq birinci mərhələdə bu işlərin görülməsi nəzərdə tutulur:

1. *Layihə çərçivəsində ilkin müzakirələrin təşkili üçün təhsil ekspertlərini dəvət etmək;*

2. *Exspertlərlə pedaqoji ali və orta ixtisas məktəblərinin pedaqogika və metodika fənnləri üzrə proqramları təhlil etmək, peşəyönümü məsələlərinə xüsusi mövzuların və saatların ayrılmasını təyin etmək.*

Layihənin icrası 3 ay davam edəcəkdir.

“Torpaqların istifadəsi aqrokimyəvi təhlillərdən başlanmalıdır” adlı layihənin icrası davam edir



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsində qalib olmuş və “Gənclik və maarifçilik” ictimai birliyi tərəfindən icra olunan “Tor-

paqların istifadəsi aqrokimyəvi təhlillərdən başlanmalıdır” adlı layihə üzrə fəaliyyətlər davam edir. AMEA-nın elmi müəssisələrində çalışan yüksəkixtisaslı alimlər tərəfindən hazırlanan və torpaqların aqrokimyəvi analizləri üzrə təlim materiallarını əhatə edən kitabça və buklet üzərində işlər əsasən

yekunlaşdırılmışdır. Hazırda kitabça və bukletin son redaktəsi aparılır və onlar hər ikisi bu günlərdə nəşriyyata təqdim ediləcəkdir.

Layihə çərçivəsində dərc edilərək yayılacaq kitabçada kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin hansı amillərdən asılı olması, torpaqların element tərkibi və yaxşılaşdırılması üçün görülməli olan işlər, aqrokimyəvi analizlərin parametrləri, metodika və protokolları, torpaq nümunəsinin götürülmə qaydaları və s. məsələlər öz əksini tapmışdır. Bukletdə qeyd edilənlərlə yanaşı, mütəxəssis və fermerlərə tövsiyələr də verilmişdir. Kitabça geniş dairədə torpaqşünas, aqrokimyəvi və digər aqrar sahə mütəxəssisləri, eləcə də bir sıra fermerlər üçün stolüstü vəsait olmaqla onların bilik və bacarıqlarını artırmağa kömək edəcək.

“Azərbaycan İqtisadçılar İttifaqı” İB QHT Şurasının dəstəyi ilə layihə icrasına başlamışdır

Azərbaycan İqtisadçılar İttifaqı İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və 15 iyul 2020-ci il tarixindən “Peşə təhsili və təli-

minin inkişafına dair Strateji Yol Xəritəsi”nin peşə liseylərində onlayn təsviqi tədbirləri” adlı layihənin icrasına başlamışdır. Layihənin icra planına uyğun olaraq birinci mərhələdə bu işlərin görülməsi nəzərdə tutulur:

1. *Layihə çərçivəsində ilkin mü-*

zakirələrin təşkili üçün təhsil ekspertlərini dəvət etmək;

2. *Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təhlili və ekspertlərlə ilkin müzakirələrin aparılması;*

Layihənin icrası 5 ay davam edəcəkdir.

“Şahdağ Xeyriyyə Cəmiyyəti İB” QHT Şurasının qrantı hesabına layihə icrasına başlamışdır

“Şahdağ Xeyriyyə Cəmiyyəti İB” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və 15 iyul 2020-ci il tarixindən “Qa-

dınlar üçün “İnnovativ sahibkarlığın əsasları” adlı onlayn təlim” adlı layihənin icrasına başlamışdır. Layihənin icra planına uyğun olaraq birinci mərhələdə bu işlərin görülməsi nəzərdə tutulur:


1. *Layihə çərçivəsində ilkin*

müzakirələrin təşkili üçün təhsil ekspertlərini dəvət etmək;

2. *“İnnovativ sahibkarlığın əsasları” üzrə ekspertlərlə ilkin müzakirələrin aparılması.*

Layihənin icrası 4 ay davam edəcəkdir.

COVID-19 səbəbindən 120 milyon insan işsiz qala bilər



Pandemiyanın nəticələrinə görə dünyada turizmlə məşğul olan təxminən 120 milyon insanın işsiz qalma riski var. Banker.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Guterres koronavirusun turizm sənayesinə

təsiri mövzusunda həsr olunmuş videomüraciətində bildirib. Onun sözlərinə görə, xüsusilə iqtisadiyyatın qeyri-rəsmi sektoru təhlükə altındadır.

Guterres ətraf mühitin qorunmasını diqqət altında saxlaya-

raq, turizm sektorunun yenidən qurulmasının zəruriliyinə işarə edib. Mütəxəssis "nəqliyyatdan atılan tullantıların kəskin yüksələ biləcəyini" söyləyib. BMT-nin analitik hesabatına görə, bu ilin may ayında turistlərin sayı 2019-cu illə müqayisədə 98% azalıb. Ümumilikdə beynəlxalq turizm sektoru 320 milyard dollar zərər edib ki, bu da 2009-cu ildəki iqtisadi böhran zamanı verilən itkidən üç qat çoxdur. BMT-nin hesablamalarına görə, ən optimistik proqnoza əsasən, dünya ÜDM-i 117 trilyon dollar və ya 1,5% azalacaq. Əgər durğunluq səkkiz ay davam edərsə, itkilər 2,2 trilyon dollara və ya global ÜDM-in 2,8%-nə qədər artacaqdır.

Pandemiya nəticəsində turizm sektoruna dəyən ziyan açıqlandı

"Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayırdan artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir".

Bunu BMT-nin Baş katibi Antonio Guterres deyib.

İqtisadiyyatın mühüm sahələrindən olan turizm sektorunda dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun döləy olaraq əlavə yüz milyon-

larla insana qazanc gətirdiyini qeyd edib. Turizm sektorunda fəaliyyət göstərən orta və kiçik sahibkarlıq qurumlarında çoxlu sayda gənclərin və qadınların da çalışdığı, beləliklə, əhalinin ən həssas təbəqələrinin təhlükə altına düşdüyü də bildirildi.

BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb. Belə ki, turizmin "layiqli iş yerlərini ehtiva edən, sabit gəlir gətirən, hələ mədəni və təbiət irsimizin mühafizəsini təmin edən bir sahə olaraq bərpa edilməsi"nə say göstərməyə çağırır.



Rusiyanın ən zəngin ailələri – TOP-10



"Forbes" Rusiyanın ən zəngin sülalələrinin reytingini dərc edib. Siyahıya 5 il ardıcıl başçılıq edən Qutseriyevlər ailəsi bu dəfə reytingin 3-cü pilləsində yer alıb. Reytingin lideri isə sonuncu dəfə siyahıya 2014-cü ildə başçılıq edən Rotenberqlər ailəsi olub.

"Forbes" in verdiyi məlumata görə, əsas gəlir mənbəyi tikinti sektoru olan Rotenberqlər onlara məxsus "Stroygazmontaj" müəssisəsini "Qazprom"a 75 mlrd. rubla (təxminən 1 mlrd.

ABŞ dolları – red.) satdıqdan sonra ailənin sərvəti 5,45 mlrd. dollara çatıb.

Siyahının ikinci pilləsində əsas gəlir mənbəyi gübrə və aqrobiznes olan Quryevlər ailəsi qərarlaşıb. Onların varidatı 5,1 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

Reytingin 3-cü yerini tutan və əvvəlki 5 ilin lideri olan Qutseriyevlər ailəsinin varidatı isə 3,2 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Ailənin varidatı 12,45 mlrd. dollar azalıb.

Buna səbəb isə koronavirus pandemiyası ilə əlaqədar daşınmaz əmlak üzrə aktivlərin kəskin ucuzlaşması, neftin qiymətinin azalması ilə Qutseriyevlərin digər bir aktivinin ucuzlaşmasıdır – "Rusneft" in kapitallaşması aşağı düşüb. Pandemiya və böhrana baxmayaraq, Rusiyadakı ən zəngin ailələrin ümumi sərvəti 1,5 mlrd. dollar artaraq 26,8 mlrd. dollara çatıb. Altı ailənin sərvəti artıb, dörd ailənin sərvəti isə azalıb.

Reytingin 4-cü yerində sərvəti 2,85 mlrd. dollar təşkil edən Şaymiyevlər ailəsi, 5-ci yerində Yevtuşenkolar ailəsi (2,3 mlrd. dollar), 6-cı pilləsində Bajayevlər ailəsi (1,9 mlrd. dollar), 7-ci pilləsində Rəhimkulovlar ailəsi (1,8 mlrd. dollar), 8-ci yerində Sarkisovlar ailəsi (1,7 mlrd. dollar), 9-cu yerində Linniklər ailəsi (1,35 mlrd. dollar), 10-cu yerində isə Mixaylovalar ailəsi (1,1 mlrd. dollar) qərarlaşıb.

Orta perspektivdə neft qiymətlərinə dair proqnoz verildi

Koronavirus pandemiyası nəticəsində dünya neft və qaz bazarında bu ilin birinci yarısında baş verən kəskin geriləmə bu sektora uzun müddət ərzində təsir göstərərək, inkişaf etmiş ölkələrdə enerji sərfiyyatında dəyişikliklərə gətirib çıxaracaq. "Moody's" beynəlxalq reyting agentliyinin bu barədəki məlumatına görə, neft və qaza tələbatın bundan sonra necə olacağı müəmmalı qaldı. "Moody's" üçün neft-qaz sektorunun inkişafı da ləngiyəcək. Dünya iqtisadiyyatında, xüsusilə də ABŞ, Çin və Cənub-Şərqi Asiya bazarlarında dirçəlmənin baş verməsi karbohidrogenlərə tələbatın da artmasını şərtləndirəcək.



Agentliyin fikrincə, bazarda tarazlığın əldə edilməsi, yəni tələbatın təklifi üstələməsi üçün OPEC+ formatının iştirakçısı ölkələrin hasilatın ixtisarına dair məlum razılaşmaya azı iki il ərzində dəqiq əməl etmələri zəruridir. Neftin qiymətinin xeyli dəyişkən olacağını qeyd edən "Moody's" orta gələcək üçün daha əvvəl verdiyi 45-65 ABŞ dolları səviyyəsindəki proqnozunu

qüvvədə saxlayıb. Neft qiymətləri artmağa davam edərək 50 dollar həddinə çatarsa, bəzi istehsalçı ölkələrin şist yataqlarında hasilata qayıda biləcəyini qeyd edən ekspertlərin fikrincə, iqtisadiyyat daha sürətlə dirçəlsə, yaxud koronavirusa qarşı təsirli dərman tapılsa, neftin qiymətləri müvəqqəti olaraq orta müddətli proqnozda kiçik səviyədən yuxarı qalxa bilər.

ABŞ-ın 3 şirkəti "Dow Jones" indeksini tərk edir



ABŞ-ın bulud əsaslı proqram təminatı şirkəti "Salesforce.com", biotexnologiya şirkəti "Amgen", eləcə də aviasiya şirkəti "Boeing" "Dow Jones" indeksini tərk edib.

ya məhsulları və xidmətləri də daxil olmaqla sektora özəl həllər təklif edən "Honeywell International" şirkətlərinin səhmlərindəki qiymət dəyişikliyi bundan sonra "Dow Jones" fond birjası indeksində öz əksini tapacaq.

Məlumatla görə, əvəzində gələn aydan ABŞ-ın "Exxon Mobil", "Pfizer" və "Raytheon Technologies" şirkətlərinin səhmləri həmin indeksin müəyyən olunmasında iştirak etməyəcək.

Almaniyada vergi gəlirləri 8 faiz azalıb

Almaniyanın Maliyyə Nazirliyinin açıqladığı aylıq vergi gəlirləri göstəricilərinə əsasən, federal dövlət və 16 əyalət üzrə vergi gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyul ayında 0,3 faiz azalaraq 53,34 milyard avroya düşüb.

Bu ilin yanvar-iyul aylarında isə federal dövlət və əyalətlərin vergi gəlirləri 2019-cu ilin ilk yeddi ayı ilə müqayisədə 8 faiz azalaraq 381,05 milyard avroya geriləyib.

Açıqlamada sənaye məhsullarının istehsalında və ixracında son həftələrdə özünü göstərən artımın vergi gəlirlərində yansılaşmaya səbəb olduğu vurğulanıb: "Qarşıdakı aylarda sənaye istehsalının daha da yaxşılaşması gözlənilir".




Qeyd edək ki, Almaniya hökuməti mayın 14-də COVID-19 pandemiyası ilə bağlı vergi gəlirləri proqnozlarına yenidən baxaraq bu il üçün vergi daxilolmaları həcmi 10 faiz (81,5 milyard avro) aşağı

salmışdı. Almaniyada pandemiyanın yayılmasına qarşı görülən tədbirlər sayəsində ümumi daxili məhsulun bu il 6,3 faiz azalması, gələn il isə 5,2 faiz böyüməsi proqnozlaşdırılır.

"Apple" Singapurda su üzərində ilk mağazasını açır

"Apple" Singapurda su üzərində ilk mağazasını açacaq. Bildirildiyi kimi, açılışın dəqiq vaxtı hələ məlum deyil. "The Straits Times" qəzetinin yazdığına görə, söhbət 2011-2016-cı illərdə fəaliyyət göstərən və kürə şəklində olan "Avalon" gecə klubundan gedir. Layihənin heç bir təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, bu, şirkətin Singapurda üçüncü mağazası olacaq.



Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıyadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakışiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, «Azermmedia» MMC nəşriyyatı mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500